

**Dedoplistskaro bölgəsindəki iki kənddə: Xornabuci və Samreklo kəndlərində su sistemlərinin yenidən bərpası üzrə planın hazırlanması üçün tender elan olunub**

Birləşmiş Su Təchizatı Şirkəti əhalinin daimi su ilə təmin olunmasını özündə əks etdirən mövcud illik plana əsasən Gürcüstanın bölgələrində layihələr həyata keçirməyə davam edir. Birləşmiş Su Təchizatı Şirkətinin InterpressNews-a verdiyi məlumata əsasən, şirkət Dedoplistskaro bölgəsindəki Xornabuci və Samreklo kəndlərində yerləşən su sistemlərinin yenidən bərpa planının hazırlanması üçün tender elan edib.

Məlumat əsasən, hal-hazırda hər iki kəndə su bir gündən bir neçə saatlıq verilir. Eləcə də, mövcud su təchizatı şəbəkəsinin müxtəlif sektorlarında zərərlər və su itkilərinə tez-tez rast gəlinir. Əhalinin əksəriyyəti su sayğacları ilə təmin olunub, lakin bu sayğacların bir çoxu artıq köhnəlib. Buna görə də, qravitasiya qüvvəsi ilə işləyən və kəndi su ilə təmin edən su anbarının yenidən qurulmasına ehtiyac var.

Bu layihə şəbəkənin yaradılması üçün lazım olan bütün işlərin xərclərini qarşılıyaacaq. Qalib şirkət öz fəaliyyət planını 8 ay içində bitirməlidir. Fəaliyyət planı üçün təxmin edilən xərc 690,000 lərdir. Tikinti-bərpa işləri sistemlərin yaradılması bitəndən sonra başlayacaq. Bundan sonra qeyd olunmuş kəndlərin 4,000 sakini daimi su ilə təmin olunacaq.

Mənbə:

<https://www.interpressnews.ge/ka/article/610153-dedoplistskaros-soplebis-xornabujisa-da-samreklos-cqlis-sistemebis-reabilitaciis-proektirebaze-tenderi-gamocxadda>



**დედოფლისწყაროს სოფლების - ხორნაბუჯისა და სამრეკლოს წყლის სისტემების რეაბილიტაციის პროექტირებაზე ტენდერი გამოცხადდა**



საქართველოს რეგიონებში გაერთიანებული წყალმომარაგების კომპანია, მოსახლეობის სტაბილური წყალმომარაგებისთვის მიმდინარე წლის გეგმით განსაზღვრული პროექტების განხორციელებას განაგრძობს. როგორც „ინტერპრესნიუსს“ გაერთიანებული წყალმომარაგების კომპანიიდან აცნობეს, კომპანიამ ტენდერი დედოფლისწყაროს მუნიციპალიტეტის სოფლების – ხორნაბუჯისა და სამრეკლოს წყლის სისტემების რეაბილიტაცია-მშენებლობის საპროექტო სამუშაოებზე გამოაცხადა.

მათივე ცნობით, დღეის მდგომარეობით, ორივე სოფლის მოსახლეობას წყალი დღეგამომავებით, რამდენიმე საათით მიეწოდება. წყალმომარაგების არსებული ქსელის სხვადასხვა მონაკვეთზე ხშირია დაზიანებები და წყლის დანაკარგები.

„მოსახლეობის უმრავლესობა გამრიცხველიანებულია, თუმცა რიგ შემთხვევაში წყალმომარაგების ამორტიზებულია. რეზერვუარი, რომელიც ორ სოფელს თვითდენითი სისტემით ამარაგებს, რეაბილიტაციას საჭიროებს. დაგეგმილ პროექტში სრულად იქნება გათვალისწინებული ქსელის

## Sioni su təchizatı sistemlərində tikinti-bərpa işlərinin aparılması üçün tender elan edilib

Gürcüstan Su Təchizatı Şirkəti Tianeti bələdiyyəsi ərazisində yerləşən Sioni su təchizatı sistemlərində tikinti-bərpa işlərinin həyata keçirilməsi üçün tender elan edib. Sionidə su təchizatı daimidir, lakin köhnəlmiş və sıradan çıxmış infrastruktura görə ziyanlar tez-tez baş verir.

Mövcud kanal şəbəkəsi və anbarlar Sionidə 1956-cı ildə tikilib və onların yenidən qurulmasına ehtiyac var. Mövcud anbarlardakı su yeni qurulan ev təsərrüfatları üçün kifayət deyil, buna görə də kənd sakinləri suyu müxtəlif bulaqlardan əldə edirlər.

Bunu da qeyd etmək lazımdır ki, Sioni bölgəsinə hər il yay aylarında təxminən 4,500 turist və qonaq səfər edir. Qalib şirkət tikinti-bərpa işlərini həyata keçirməklə yanaşı kurortların inkişaf etdirilməsi planını da nəzərə almalı, eləcə də lazım gələrsə, debet xərclərini artırmaq üçün tədbirlər görməlidir.

Planlaşdırılan işlərin texniki komponentlərinə su təchizatı şəbəkələri, əsas kanallar, tikinti-bərpa işləri, nasos stansiyası, anbarlar və su sayğaclarının qurulması daxildir. Qalib şirkət bu işləri müqavilə imzaladıqdan sonra 6 ay ərzində bitirməlidir.

Mənbə:

<https://www.interpressnews.ge/ka/article/610310-daba-sionis-cqlis-sistemebis-reabilitacia-msheneblobis-proektirebaze-tenderi-gamocxadda>

### დაბა სიონის წყლის სისტემების რეაბილიტაცია-მშენებლობის პროექტირებაზე ტენდერი გამოცხადდა



საქართველოს გაერთიანებული წყალმომარაგების კომპანიამ თიანეთის მუნიციპალიტეტის დაბა სიონის წყალმომარაგების სისტემების რეაბილიტაცია-მშენებლობის საპროექტო სამუშაოებზე ტენდერი გამოცხადდა. როგორც „ინტერპრესნიუს“ საქართველოს გაერთიანებული წყალმომარაგების კომპანიიდან აცნობებს, წინადადებების მიღება 28 ივლისს დასრულდება.

მათი ინფორმაციით, ამ დროისთვის, დაბა სიონს წყალი სტაბილურად მიეწოდება. თუმცა, მოძველებული და ამორტიზებული წყლის ინფრასტრუქტურის გამო, ხშირია დაზიანების ფაქტები.

„სიონში არსებული წყლის სათავე ნაგებობა, მაგისტრალური ქსელი და რეზერვუარები 1956 წელს არის აშენებული და რეაბილიტაციის საჭიროებს. ახალი განაშენიანების სახლებს არსებული რეზერვუარების სიმაღლეები ვერ აკმაყოფილებს, რის გამოც, მოსახლეობის ნაწილს წყლის აღება

**“Sif” (Sander lucioperca) balığının növləri Maşavera çayına buraxılıb, bu balıqlar Gürcüstan çaylarında on illərdir ki, görünmürdü.**

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Naziri – Levan Davitaşvili balıqların çaya buraxılması tədbirində iştirak edib. Nazirin sözlərinə görə, Nazirlik tükənmək üzrə olan və ya artıq tükənmiş heyvan növlərini təbiətə geri qaytarmaq üçün Vəhşi Təbiət Agentliyi ilə yaxından əməkdaşlıq edir.

„Biz bu prosesə simvolik olaraq “Sif” balıqlarının növlərinin çaylara buraxılması ilə başladıq və bunun üçün Maşavera çayını seçmişik. Maşavera çayı o qədər çirklənmişdi ki, uzun illər ərzində bu çayda heç bir canlı yaşamayıb. Nazirlik bu problemin həll olunması üçün ilk öncə RMG şirkəti ilə əməkdaşlıq etmişdir. Bu şirkət bizə kömək etdi ki, suyun çirklənməsinin əsas mənbələrini aradan qaldıraq. Bu proses vətəndaş cəmiyyəti aktivistləri və şirkətin sıx əməkdaşlığı ilə həyata keçirilmişdir”- deyər Levan Davitaşvili bildirib.

Ətraf mühitin qorunmasına görə öhdəliklər çərçivəsində, RMG şirkəti bu lahiyəni “Vəhşi Təbiət” jurnalı ilə birgə həyata keçirir və “Sif” balıqlarının müxtəlif növlərini Gürcüstanın göl və çaylarının balıq faunasına geri qaytarır.

Levan Davitaşvili vurğulayıb ki, nazirlik heyvanlarının ovunun qarşısını almaq üçün sanksiyaları gələcəkdə daha da sərtləşdirəcək

Mənbə:

<https://mepa.gov.ge/Ge/News/Details/19032/>

mepa.gov.ge/Ge/News/Details/19032/

ახალი ამბები

22 ივლისი 2020



გარემოსდაცვითი პასუხისმგებლობის ფარგლებში, კომპანია RMG ფარგას ბუნებაში დაბრუნების პროექტს ახორციელებს.

მდინარე მაშავერაში თევზის სახეობა ფარგა გაუშვეს, რომელიც საქართველოს მდინარეებში უკვე ათეულობით წლებია აღარ გვხვდებოდა. ფარგას გაშვების პროექტს გარე დაცვისა და სოფლის მეურნეობის მინისტრი ლევან დავითაშვილი დაესწრო.

მინისტრის განცხადებით, სამინისტრო გადაწყვეტილებას პირადად მყოფი ან უკვე გადაშენებული სახეობების ბუნებაში დაბრუნებისა და აღდგენის მიმართულებით აქტიურად მუშაობს სამინისტროში შემავალ უწყებასთან, ველური ბუნების სააგენტოსთან ერთად.

„ფარგას მდინარეში დაბრუნების პროექტი, სიმბოლურად მაშავერას მდინარით დაიწყო. მაშავერა არის მდინარე რომელიც ისე იყო დაბინძურებული, რომ წლების განმავლობაში მასში ცოცხალი ორგანიზმი, ფაქტობრივად არ გვხვდებოდა. სამინისტროს ძალიან მკაცრი მიდგომა კომპანიისთვის RMG განსაზღვრული მინერალით, მოვებრებელ დაბინძურების ძირითად კრიტიკული წყაროების აღმოფხვრა. ეს პროექტი, წარმართა სამოქალაქო აქტივისტების ჩართულობით და კომპანიას მჭიდრო თანამშრომლობით“, - განაცხადა ლევან დავითაშვილმა.



ამობეჭდე

Share

## Algeti Su Anbarında yenidənqurma işləri başlayıb

“Gürcüstan Meliorasiya” şirkəti meliorasiya infrastrukturalarının bərpaı çərçivəsində Algeti su anbarının yenidən qurmasına başlayıb. Görüləcək işlərə su səviyyəsinin ölçülməsi üzrə sistemlərin, meteoroloji stansiyanın, zibil qablarının yaradılması, eləcə də aşağı axında su təchizatını təmin edən boru kəmərlərinin təmiri, sementləşdirilmiş tunelin təmizlənməsi və həmin tunel üçün kanalizasiya sisteminin yaradılması daxildir.

Həyata keçirilmiş işlər Kvemo Kartli bölgəsindəki minlərlə hektar kənd təsərrüfatı ərazilərinin suvarılması üçün suyun təmin edilməsi prosesini daha da təkmilləşdirəcək. Layihə üçün 1 milyon lari pul xərclənməsi nəzərdə tutulub.

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirinin Müavini Girogi Xanişvili, Gürcüstan Meliorasiya MMC-nin Baş Direktoru Davit Tsitlidze və Dünya Bankının İrriqasiya və Torpaq Bazarının İnkişafı üzrə Layihə Meneceri Lali Durmuşidze Algeti su anbarındakı vəziyyətlə tanış olublar. Yaxın günlərdə icrasına başlanılacaq layihə Dünya Bankının “İrriqasiya və Torpaq Bazarının İnkişafı Layihəsi” çərçivəsindəki maddi dəstəklə həyata keçiriləcək.

Tenderi udan şirkət bütün işləri 12 ay ərzində həyata keçirib layihəni təhvil verməlidir.

Mənbə: <http://ag.ge/Ge/News/22929/>



### ალგეთის წყალსაცავის რეაბილიტაცია იწყება



საქართველოს მელორაცია სამელორაციო მოწესრიგების ფარგლებში, ალგეთის წყალსაცავის რ

სამუშაოები ითვალისწინებს წყლის დონის მეტეოროლოგიური სადგურის, ნაგავდაშენების მო ბიეფში წყალსატარის სარქველების რემონტს, ს განმუხდასა და დაშრობას.

ჩატარებული სამუშაოები ქვემო ქართლში ათასო სამეურნეო მიწის ფართობზე სარწყავი წყლის მიწოდე

პროექტის სავარაუდო ღირებულება 1 მილიონ ლარან

ალგეთის წყალსაცავზე არსებულ ვითარებას გარემო მეურნეობის მინისტრის მოადგილე გიორგი ხანიშვი მელორაციის“ გენერალური დირექტორი დავით ჭ ბანკის „ირიგაციისა და მიწის ბაზრის განვითარებე ლალი დურმშიძე გაეცნენ.

პროექტი, რომლის განხორციელებაც უახლოეს დღეებში დაიწყება მსოფლიო ბანკის "ირიგაციისა და მიწის პროექტის" ფინანსური მხარდაჭერით ხორციელდება.

სამუშაოები ტენდერში გამარჯვებულმა კომპანიამ 12 თვეში უნდა განახორციელოს.

## Sagarecoda yeni su bərpa sisteminin yaradılmasına başlanılıb

Birləşmiş Su Təchizatı Şirkətinin verdiyi məlumata görə Sagarecoda su sisteminin bərpasının ikinci mərhələsi üçün tender elan olunub.

Aldığımız məlumata görə, qalib şirkət tezliklə müəyyən ediləcək və işlərə başlayacaq.

Bərpa prosesinin birinci mərhələsi Bələdiyyə Fondu hesabına həyata keçirilmişdir və hazırda o işin nəticəsinə uyğun olaraq suyun keyfiyyəti yoxlanılır.

Yeni layihəyə əsasən görülməli işlərə su sayğaclarının dəyişdirilməsi, yeni nasos stansiyasının yaradılması, suyu xlorlayan qurğunun bərpası və əhalinin yeni su sayğacları ilə təmin olunması daxildir.

### Mənbə:

<https://www.interpressnews.ge/ka/article/611000-sagarejos-stabiluri-cqalmomaragebistvis-axali-sistemis-mshenebloba-icqeba>

## საგარეჯოს სტაბილური წყალმომარაგებისთვის ახალი სისტემის მშენებლობა იწყება



ქალაქ საგარეჯოს წყალმომარაგების სისტემის რეაბილიტაციის მეორე ეტაპის სამუშაოებზე გამოცხადებული ტენდერი დასრულების ეტაპზეა. ამის შესახებ ინფორმაციას გაერთიანებული წყალმომარაგების კომპანია ავრცელებს.

მათი ცნობით, გამარჯვებული კომპანია უახლოეს პერიოდში გამოვლინდება და სამშენებლო სამუშაოებს დაიწყებს.

როგორც კომპანიაში აცხადებენ, საგარეჯოში წყალმომარაგების ქსელის მშენებლობის პირველი ეტაპის სამუშაოები მუნიციპალური განვითარების ფონდმა განახორციელა და ამჟამად, ქსელის ტესტირება მიმდინარეობს.